



BİNƏQƏDİ

12 DEKABR
ULU ÖNDƏR
HEYDƏR ƏLİYEVİN
ANIM GÜNÜDÜR

№48 (92) | 12 dekabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik



Yol-nəqliyyat strukturu təkmilləşdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin rifah halının yüksəldilməsi və ölkədə yol-nəqliyyat strukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində bir sıra sərəncamlar imzalamışdır. Ölkə başçısının müvafiq sərəncamı əsasında qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Balakən Rayon İcra Hakimiyyətinə ayrılıb.

Digər bir sərəncamla iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış

məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 6,1 milyon (altı milyon bir yüz min) manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Prezidentin növbəti sərəncamı ilə 1,7 milyon manat vəsait Qazax Rayon İcra Hakimiyyətinə verilib. Məqsəd iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsidir.

Yevlax şəhərinin Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyüklü avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında verilən sərəncam üzrə isə adıçəkilən bölgədə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Yevlax Şəhər İcra Hakimiyyətinə 3,8 milyon manat ayrılıb.

Xarizmatik lider, fenomenal şəxsiyyət

Hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Müdriklik nümunəsi olan belə insanlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalq düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hiifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar. Tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan ideya – milli ideologiya da məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, ulu öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli

özünüdərkən həlledici aminə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədərlər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz BÖYÜK AZƏRBAYCANLI idi.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna "Allahdan lider" deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev



tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərbi dünyada sözünün keçəri,

ürvətli lider idi. O, beynəlxalq səviyyədə düşüncəli və təhlillər aparmayı bacarırdı. Bu iki məqam onu

həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. *Arda səh. 2-ə*

Dünya siyasətçiləri ümummillə lider Heydər Əliyev haqqında...

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyatı əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər

millionlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Corc Buş, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatından getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.


Vladimir Putin, Rusiya Federasiyasının Prezidenti

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf

etməsinə və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığımıza görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətində fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müstəqil layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

Əhməd Nəcəddin Sezər, Türkiyə Cümhuriyyətinin sabiq Prezidenti

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən



münaqişənin sülh yolu ilə həllində onun cəsəratini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

Jak Şirak, Fransa Respublikasının keçmiş Prezidenti

Heydər Əliyev Azərbaycanın böyük lideri idi.

O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-

ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauning küçəsi 10 ünvanında yerləşən iqtisadiyyatımız bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şir-

kətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni Bleyer, Böyük Britaniyanın sabiq Baş naziri

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının Prezidenti

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu Şiztao, Çin Xalq Respublikasının keçmiş sədri

ANIM	CƏMIYYƏT	BƏLƏDİYYƏ SEÇKİLƏRİ	SAHİBKARLIQ
<p>Zirvədən zirvəyə və əbədiyyətə...</p>	<p>Azərbaycanda dini radikalizmin qarşısı qətiyyətlə alınır</p>	<p>YAP-ın namizədləri sırasında gənclər və qadınlar üstünlük təşkil edir</p>	<p>Sahibkarlar ölkə iqtisadiyyatında önəmli rola malikdirlər</p>

→ Heydər Əliyev Fondu

Drezdendə növbəti mədəniyyət tədbiri

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyaadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günü çərçivəsində növbəti tədbir dekabrın 8-də Drezdendə təşkil olunub.

Drezdenin məşhur "Albertinum" muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətində geniş sərbəst açılıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva Maria Auxun yaxın dostu iştirakı ilə hazırlanan "Azərbaycanda alman irsi" kitabı təqdim edildi. Eyni zamanda, "Azərbaycanda alman izləri" adlı fotosərgi və "Almaniya bir rəssamın gözü ilə" mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəsmi Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniya akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak etdilər.

Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, eləcə də respublikamızın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata



ta keçirdiyi işlər barədə məlumat verib. Aparıcı məşhur bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətində geniş sərbəst açılıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva Maria Auxun yaxın dostu iştirakı ilə hazırlanan "Azərbaycanda alman irsi" kitabı təqdim edildi. Eyni zamanda, "Azərbaycanda alman izləri" adlı fotosərgi və "Almaniya bir rəssamın gözü ilə" mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəsmi Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniya akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak etdilər.

Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, eləcə də respublikamızın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata

Parisdə idman bayramı

Dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də olub.

Yarışların açılış mərasimi Azərbaycanın və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət rəqs ansamblı nümunəvi proqramla çıxış edib. Sonra Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişində bəhs edilən film nümayiş olunub. Təqribən 1600 tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsinə yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası ələ ilk dəfə qələbdən üstünlüyü ələ alıb. Böyük tarixi və əhəmiyyətli olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şöhrətini bu yoldaşlıq görüşündə də layiqincə qoruyublar. Komandanız rəqibinə 9:1 hesabı ilə qalib gəlib.

lş mərasimində Azərbaycan Dövlət rəqs ansamblı nümunəvi proqramla çıxış edib. Sonra Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişində bəhs edilən film nümayiş olunub. Təqribən 1600 tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsinə yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası ələ ilk dəfə qələbdən üstünlüyü ələ alıb. Böyük tarixi və əhəmiyyətli olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şöhrətini bu yoldaşlıq görüşündə də layiqincə qoruyublar. Komandanız rəqibinə 9:1 hesabı ilə qalib gəlib.

lş mərasimində Azərbaycan Dövlət rəqs ansamblı nümunəvi proqramla çıxış edib. Sonra Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişində bəhs edilən film nümayiş olunub. Təqribən 1600 tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsinə yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası ələ ilk dəfə qələbdən üstünlüyü ələ alıb. Böyük tarixi və əhəmiyyətli olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şöhrətini bu yoldaşlıq görüşündə də layiqincə qoruyublar. Komandanız rəqibinə 9:1 hesabı ilə qalib gəlib.

Xarizmatik lider, fenomenal şəxsiyyət

Əvvəlki səh. 1-də

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fəvqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O, təkə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbini dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Tarixi bəsirət, irəlini görmək nadir bir hissidir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zamanəsinə çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi, O, analitik düşüncə tərzini, çətin vəziyyətlərdə soyuqanlıqlı saxlamaq məharətini ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdiyyəli ilə ətərafdaqları heyretləndirirdi.

Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətinə, işgüzarlığında, hökmündə, səyri-ətə yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyrəhəlik və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özünə xasları idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözümlü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fəvqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişində öncə görmək məharəti siyasət ələminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Təsədüfi deyildirdi ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardaqları heyretləndirmiş, siyasət ələminin patriarxı adını qazanmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevə məsləhətçiliklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar. Onun siyasətinin gücü siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilməz qərarlarında, qətiyyətiliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözümlü və səbirliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilməz qərarlar qəbul edirdi. Onun yarım əsrlik siyasi fəaliyyətinin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok



vəziyyətinə salan faktlar yüzlərdədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət ələminə çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə mənafelərin ifadəçisi kimi anti-azərbaycan, antimilləti qüvvələrin qarşısında siperə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Heydər Əliyev idarəetmənin ustası, siyasətinin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərğər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, "biz nazik səpən üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun".

Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin ələ bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələlərə dərinləndirilmiş, verdiyi suallar, qaldırdığı məsələlərə həmin sahənin mütəxəssislərini belə heyretləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istər də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatçı təsərrü-

fatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətsünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.

Heydər Əliyevin mülahizələri problemlərə dərinləndirən bələddlik, hadisələrin məğzində, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə apararaq qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətinin birmənalı olaraq qəbul edildiyi. Elə bu cəhətlərə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir.

Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şöhrətdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.

Heydər Əliyev fenomenini, onun şəxsiyyətinin uralığı, fəvqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilir. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt maneə olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinginin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğulara, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkə bir fakt göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Braziliyanın "Planetin səsi" qəzeti doqquz dövlətin jurnalistlərinə "dünyanın hansı üç super siyasətçisinin adını çəkməlisəniz" sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.

Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsilərə nümünə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə

Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq ictimaiyyət və xalqımız bu dahi insanı Vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdırmağa, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək dəyərləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə pragmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq ələmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustası idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətin deyil ki, dünyada xalq bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazımlı olan keyfiyyətlərə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin uralığı, aliliyi, uzaqgörənliyi və heyretəməliliyi.

Heydər Əliyevin "Beynəlxalq Atatürk sülh müqafatı"na layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymətdir. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də "sülh dili" ilə nəinki danışmağı bacarırdı, onlara da bunu əşiyala bilirdi. Ulu öndərimizin ən ali insanı keyfiyyətləri, fenomen xarakteri, insanlara dil tapmaq bacarığı, həroni öz dilində danışdırmaq məharəti onu tanyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi.

Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvəzökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bələk də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədəqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq fəaliyyəti, geniş dünyagörüşü, palad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbə, möhkəm səbrə, ədalətli olması, həmişə obyektiv mövqə tutması,

yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliyi və analitik təfəkkürü, sadə davranışı, heyretəməz enerjisi... bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.

Heydər Əliyevin dərin məntiqi nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cialanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafə, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.

Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli liderin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyaset üçün doğulmuşlar siyasətdən ələ çəkdikcə, siyasət onlardan ələ çəkimi" – deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Məhz buna görə də bir sıra hallarda onu "siyasət nəhəngi", "siyasət qrossmeysteri", "siyasət patriarxı" kimi xarakterizə edirlər.

XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyretəməz siyasi fəaliyyəti gələcək yüzilləklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Heydər. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Bu siyasət Azərbaycanın gələcəyə istiqamətlənmiş uğurlarının əsasidir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və tələyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, ələ olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi gücləndirir və nəticədə beynəlxalq ələmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilməlidir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Zirvədən zirvəyə və əbədiyyətə...

Binəqədidə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub



MƏHƏBBƏT ORUCOV

Dekabrın 11-də Binəqədi Rayon İcra hakimiyyətində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları – Rafael Cəbraylov, Hacı Mədər Musayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq – mühafizə orqanlarının vəzifəli şəxsləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl yığıncaq iştirakçıları ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı abidəsi önünə kül-çiçək dəstələri düzülüb.

Rayon icra hakimiyyətinin böyük akt zalında davam etdirilən mərasim ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd edib ki, Heydər Əliyevin adı xalqımızın tarixinə ən böyük azərbaycanlı kimi əbədi həkk olunub: "Ömrünü xalqın səadətində həsr etmiş ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik arzularını gerçəkləşdirdi və xalqımızı dünya tarixi səhnədə məxsusi yerə çıxardı. 1969-cu ilin iyulunda ulu öndər Azər-

tusunun artırılmasına çalışdı. Sovetlər hakimiyyəti dövründə ali rəhbərlik orqanı Kommunist Partiyası idi. Bu partiyanın dili isə rus dili olduğundan onun dəhlizlərində ana dilində sənəd hazırlana bilməzdi. Belə bir çətin şəraitdə Heydər Əliyev Azərbaycan dilində nitqlər etməyə başladı. Onun göstərişi ilə ana dilində dərsliklər nəşr olundu. Nəhayət, 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olundu. Bundan sonra ana di-

canda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təəcəssüm olunan Heydər Əliyev Azərbaycanda vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndə-

rov vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin xilaskarı, ulu öndər Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şəərəlidir, bir o qədər də məsuliyyəti və çətinidir: "Ümummilli lider Heydər Əliyevin mənəvi həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyətdir, dərin öyrənilməli və öyrədilmə-



lini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, kino, teatr quruculuğunda milli dilin təbii gücləndirmək daha asan oldu. Bu gün hər bir gənc ulu öndərin keçdiyi həyat yolunu yaxından öyrənməli, onun əməllərindən bəhrələnməlidir".

Mərasimdə çıxış edən millət vəkili Rəfail Cəbraylov bildirib ki, Heydər Əliyev

qurbanı olmağı tövsiyə edib. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərbi miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən peşəkar cizgilərdəndir. Heydər Əliyev gələcəyi görmək qabiliyyətinə malik şəxsiyyət idi. O bizlərə İlham Əliyev kimi güclü lider verib. Dahi şəxsiyyətin siyasi kursunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ulu öndər öz estafetini Azərbaycanın yeni lideri, davamçısı Prezident İlham Əliyevə verərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndərin sona çatdırma bilmədiyi işlər bu gün uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada söz sahibinə malik nüfuzlu dövlət və liderə sahibdir". Bu gün hər birimiz ümummilli liderin uzaqgörənliklə dediyi bu sözlərin nə qədər böyük həqiqət olduğunu canlı şahidlik edirik. Bu gün müstəqil Azərbaycanımızın dünya səviyyəsində öncül yerdə olması, beynəlxalq aləmdə sayılıb-seçilməsi məhz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin bu siyasətə sədəqətindən irəli gəlir".

Sonra respublikanın xalq artisti İlham Əsgərovun ifasında ulu öndərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim edilib. Mərasim "Liderlik missiyası" videoçarxının nümayişi ilə yekunlaşıb.



baycan KP MK-nın birinci katibi seçildi. Beləliklə, xalqın müdrik oğlu müstəqil Azərbaycan Respublikasının yaradılması mərhələsinə qədəm qoydu. İlk vaxtlardan Heydər Əliyev Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə bağlı mübarizəyə başladı. Xatırladaq ki, 60-cu illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Lakin çətin də olsa, həmin o dövrdə ziyahlarımız ana dilimizdə yaşaması uğrunda mübarizə aparırdı. Bu mübarizə tarixində Heydər Əliyevin xüsusi rolu var. O, ana dilimizin işlənmə azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdı. Birincisi, o, özü ana dilində danışdı. İkincisi, qanunverici və rəsmi yollarla dilimizin sta-

hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərmiş. 1969-cu ildə ulu öndər Azərbaycana rəhbərliyə gələndən sonra ölkədə iqtisadi inkişaf və tərəqqi əsas meyarla çevrilib: "Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycanlıq ideyasını irəli sürməsi, onun milli diasporun təşkilatlanması üçün ideoloji təməl çevirməsidir. Bu gün siyasi baxışlarımızın asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdırdan sonra Azərbaycan

ludur. Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvəlmə təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir".

X.İsgəndərov qeyd edib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur: "Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının

Səyyar görüşlər səmərəli nəticələr verir



MAİL AĞAXANOV

Binəqədi rayonunda təşkil edilən səyyar görüşlərin həllində vacib rol oynayır. Bu qəbildən daha bir görüş dekabrın 5-də M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 143 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 90 nəfərdən çox qəsəbə sakinini iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq yerlərdə sakinlərlə görüşlər davam etdirilir, əhalini narahat edən problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Mütəmadi olaraq yerlərdə sakinlərlə görüşlər keçiririk. Birbaşa insiyəət zamanı qaldırılan problemlərin bir qismi yerində həll olunur, digərlərinin həlli nəzarətə götürülür. Əlbəttə, bir sıra problemlərin həllinin obyektiv səbəblərdən uzanması da mümkündür. Lakin onların heç biri diqqətsiz qalmır və icraya yönəldilir. Diqqətinizi çatdırırıq ki, bizə edilən bütün müraciətlər qeydiyyata alınaraq aidiyyəti şəxslərə göndərilir. İcra hakimiyyəti tərəfindən həyata keçirilən bütün layihələr, görülən işlər əhalinin rahatlığı, yaxşı yaşaması üçündür. Məqsədimiz insanlara layiqli xidmət göstərmək, onların problemlərinin həllinə yardımçı olmaqdır".

Bildirilib ki, rayon rəhbərliyi sakinlərin üzləşdiyi

problemlərdən ümumən xəbərdardır və onların mərhələli şəkildə həlli nəzərdə tutulur: "Məsələn, qışda istilik, təbii qazın təzəliyinin zəif olması, yayda suyun verilməsində fasilələrin yaranması, bəzi hallarda kəsilməsi sakinləri narahat edir. Rayonda sakinlərin üzləşdiyi bütün problemlərdən ümumi məlumatımız var. Amma vətəndaşlar üzləşdikləri problemləri həll etməyə çalışırlar ki, bu da bizə işimizi daha operativ şəkildə qurmağa kömək edir. Bildiyiniz kimi, gələcək Bakıda ilk Avropa Oyunları keçiriləcək. Ölkə Prezidentinin tapşırığı ilə Bakı şəhərinin bütün rayonlarında, eləcə də Binəqədi rayonunda bu möhtəşəm tədbirə ciddi hazırlıq görülür. Bu gün əsas işçi qüvvələrimiz rayon ərazisində fəaliyyət göstərən idman obyektlərinin ərazisində çalışırlar".

İcra hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, Binəqədi rayonunun müxtəlif ərazilərində keçirilən səyyar görüşlər səmərəli nəticələr verir: "Səyyar görüşlərin nəticəsidir ki, sakinləri narahat edən bir sıra problemlər həllini tapır. Rayonun digər mikro- rayon və qəsəbələrində də genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Araşdırma- lar göstərir ki, rayon icra hakimiyyətinə müraciətlər daha çox abadlıq aparılan ünvanlardan daxil olur və bu da insanların inamından irəli gəlir. Hər bir sakin istəyir ki, onun yaşadığı küçə abadlaşdırılsın. Amma bu məsələdə tələskənliyə yol vermək olmaz. Bütün işlər müvafiq Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir".

Bildirilib ki, rayon rəhbərliyi sakinlərin üzləşdiyi

kildə həyata keçirilir".

Sonra sakinlərin şikayət və təklifləri dinlənilib. M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nəmətulla küçəsi, 3a ünvanında yaşayan Leyla Kərimova rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, yaşadığı əraziyə narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş edib. O, həmçinin, RİH tərəfindən icra edilən "Təmiz Binəqədi" sosial layihəsinə dəstəkləndiyini və ona qoşulduğunu vurğulayıb: "Məhəlləmizin nümunəvi məhəllələrə qoşulması üçün biz də əlimizdən gələni etməyə hazırıq".

Yaşadığı ərazinin sakinləri adından danışan Qafar Vəliyev qəsəbədə təmizlik sahəsində çalışanların öz işinə vicdanla yanaşdıqlarını diqqətə çatdırıb: "Əvvəllər məhəlləmizdə antisənitar vəziyyət hökm sürürdü, məhəllədəxili yollarımız pis vəziyyətdə idi. Hazırda bu problemlər aradan qaldırılıb. Buna görə də ölkə rəhbərliyindən təşəkkürümüzü bildiririk".


Görüşdə çıxış edən digər sakinlər – Sona Zalova, Asif Gülməmmədli, Tofiq Sərdarov, Tamella Qasimova, Şöbə Mirzəyeva, Fatma Əliyeva və başqaları istiliyin olmamasından, həyətlərdə gecə işıqlarının quraşdırılmamasından və yağış sularının yığılıb qalmasından şikayətləniblər.

Sakinləri diqqətlə dinləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə yerində konkret tapşırıqları verir.

SMX-ya daxil olan müraciətlərin sayı artıb

Binəqədi rayonunda vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması və şikayətlərin qəbul edilməsi operativ şəkildə araşdırmağa yönəldilməsi məqsədilə yaradılmış "Sakinlərin Müraciət Xidməti – 1646" (SMX) fəaliyyətini uğurla davam etdirir. Rayon sakinləri böyük inam bəslədikləri xidmətə ən müxtəlif problemlərlə bağlı müraciət edirlər. Həvalərin sayı ilə əlaqədar xidmətə olan zənglərin sayı xeyli artıb.

2014-cü ilin noyabr ayı ərzində SMX vasitəsilə cavablandırılan zənglərin sayı 4943, birbaşa cavablandırılan zənglərin sayı 3899, yaradılan əks-əlaqələrin sayı 1159, günlük orta zəng sayı 156, tərtib edilən şikayət və rə-



qələrinin sayı isə 1044 olub. Xidmətin rəisi Anar Səfərovdan aldığımız məlumata görə, daxil olmuş şikayət xarakterli müraciətlərin 960-nun icrası təmin edilib. O cümlədən 790 şikayət tam həll olunub, 150 şikayətçiyə müvafiq izahat verilib, 84 şikayət həllə icraatdadır.

Xidmət rəisinin sözlərinə görə, noyabr ayı üzrə müraciətlərin 383-ü istilik

təchizatı, 260-ü qaz təchizatı, 235-i su və kanalizasiya, 13-ü elektrik enerjisi, 58-i lift problemləri, 20-si yolların yararsız olması, 16-si küçələrin işıqlandırılması ilə əlaqədar, 10-u zibil və tullantılar, 49-u sakinləri narahat edən digər məsələlərə bağlı olub. Xidmətə ay ərzində sakinlər tərəfindən 65 təşəkkür müraciəti daxil olub.

Azərbaycanda dini radikalizmin qarşısı qətiyyətlə alınır



MƏHƏBBƏT ORUCOV

dekabr ayının 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK), Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik" mövzusunda tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, komitənin sədr müavini Gündüz İsmayılov, fəal gənclər və media nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri düzmüşlər. DQDK sədri Mübariz Qurbanlı görüşü açaraq bildirmişdir ki, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri gənclərin şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır: "Özündə dini ehkamları və ənənələri birləşdirən milli ənənələrimizin qorunması gənclər üçün vacib məsələlərdən biridir. Bu baxımdan, gənclər üzrlərinə düşən məsuliyyəti dərk etməli, öz davranışları, düşüncə tərzləri ilə azərbaycanlı olduqlarını unutmamalıdır".

Sonra söz Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədova verilmişdir. Mövzu ətrafında geniş müzakirə ilə çıxış edən

natiq milli-mənəvi dəyərlərin insan həyatında rolundan, cəmiyyətin mənəvi sferasının tənzimlənməsində dinin əhəmiyyətindən danışmışdır. Müasir dövrdə xalqımızın məhz azərbaycançılıq məfkurəsi ətrafında birləşdiyini və milli özünəməxsusluğunu qoruyub saxladığını deyən Əli Əhmədov ölkəmizdə dini tolerantlığın hökm sürdüyünü, dini radikalizmə yer olmadığını diqqətə çatdırmışdır: "Vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi radikalizmə son verildi və sabit inkişafın əsası qoyuldu".

Baş nazirin müavini həmçinin vurğulamışdır ki, bu gün yaşadığımız regionun ətrafında cərəyan edən hadisələr fonunda radikalizm meyilləri özünü qabarıq göstərir və təəssüf ki, bu, İslam dini radikalizmi formasında baş verən təhdidə təqdim edilir. Bildirilmişdir ki, sabitliyin, dincliyin olmadığı, radikalizmin kök saldığı yerlərdə inkişafdan danışmaq mümkün deyildir. Azərbaycan vətəndaşları radikalizmin sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı anlaşırlar: "Hazırda dünya ölkələri təlatümlü dövr yaşamaqdadır. Müstəmləkəçiliyə, "soyuq müharibə"yə son qoyulduqdan sonra bəzi dövlətlər dünya xəritəsinin mənzərəsinə dəyişməyə iddialarını ortaya qoymuşlar. Bu gün Azərbaycana çox da uzaq olmayan ərazilərdə bizə nəzarət edən bir sıra proseslər baş verir. Bu neqativ proseslər fonunda İslam dini qərəzli və əsaslı olaraq radikalizmə imkan yaradan din kimi təqdim edilir. Kimlərsə bunu səbəb, kimlərsə notisi

kimi göstərməyə çalışır". Əli Əhmədov Azərbaycanda insanların vicdan azadlıqlarının ən yüksək səviyyədə qorunduğunu, ölkəmizdə dini radikalizm meyillərinin olmadığını vurğulamışdır: "Siyasi radikalizm hələ 20 il əvvəl cəmiyyətə ciddi zərər vurmuşdur. Xaos, anarxiya və qarşıdurmalar ötən əsrin 90-cı illərində məhz siyasi radikalizmin nəticələri olmuşdur. Bu gün Azərbaycan cəmiyyəti bütün təhlükələrin qarşısını almağa qadirdir. Sabitlik, əmin-amanlıq, dinclik, dini dözümlülük, demokratik ənənələrin yaranması, sivil vətəndaş cəmiyyəti normalının yaranması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sabitliyin olmadığı yerdə hər hansı inkişafdan danışmaq mümkün deyildir. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti əsasında Azərbaycan bu gün müstəqil, güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf edən bir dövlətə çevrilmişdir. Bu siyasət hazırda ulu öndərin layiqli siyasi varisi – ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bildirilmişdir ki, bir sıra ölkələrdə dini radikalizmin meydana gəlməsinin əsas səbəblərindən biri dinə ictimai-siyasi tənzimləyici kimi yanaşılmasıdır: "İctimai-siyasi prosesləri formalaşdıran digər amillər də var. Məsələn, müxtəlif yönümlü partiyalar, QHT-lər mövcuddur ki, onlar ictimai-siyasi proseslərin tənzimlənməsində rol oynayırlar. Bir sıra müsəlman ölkələrində dini radikalizmin meydana gəlməsinin səbəbləri də məhz orada dinin ictimai-siyasi tənzimləyici rolunu oynamağa çalışmasıdır. Bu,

Azərbaycana xas olmayan hal olsa da, biz yenə də ayıq-sayıq olmalıyıq. Din milli-mənəvi dəyərlərin nüvəsi rolunda çıxış etməli, müəyyən məsələlərə təkən verməli, lakin ictimai-siyasi tənzimləyici rolunda çıxış etməməlidir. Belə olan halda cəmiyyətdə radikalizmin də meydana gəlməsinin qarşısı alınır".

Əli Əhmədov çıxışında gənclərin cəmiyyətdəki rolundan və missiyasından danışmış, onları zərərlə ideologiyalardan və meyillərdən uzaq olmağa, milli-mənəvi dəyərlərə sadıq olmağa çağırmışdır: "Müsəlman cəmiyyətləri üçün İslam milli-mənəvi dəyərlərin nüvəsidir. Məsələn, 150-200 il əvvəl azərbaycanlılar özlərini azərbaycanlıdan daha çox müsəlman hiss edirdilər. İndinin özündə də elə İslam cəmiyyətləri var ki, insanlar özlərini daha çox müsəlman kimi təqdim edirlər. Amma elə cəmiyyətlər, xalqlar da var ki, onlar özlərini dinlə identifikasiya etmirlər. Məsələn, yaponlar, almanlar buna misaldır".

Baş nazirin müavini cəmiyyətdə müsəlman olmağın şərtləri ilə bağlı gedən mübahisələrdə də öz fikrini bildirmişdir: "Fikiricə, əgər bir insan İslamın buyurduğu normal şərtlərlə özünü müsəlman hiss edirsə, deməli, müsəlmandır. Müasir cəmiyyət üçün daha əlavə hansısa şərtlərin götürülməsinə ehtiyac yoxdur. Məsələn, məh hesab etməm ki, kimsə gündə 5 dəfə namaz qılırsa, daha yaxşı müsəlmandır. İndiki dövrün həyat tələbləri baxımından dini ayinləri, ibadətəri olduğu kimi yerinə yetirmək, hər gün ibadət yerlərinə getmək və sair qeyri-mümkündür. Çünki sən əgər mütəmadi olaraq hər gün bunları edirsənsə, bir vətəndaş kimi digər işlərinə girməyə sadəcə olaraq, vaxtın qalmayacaq. Ona görə də hesab edirəm ki, bu kriteriyadan yanaşaraq hər birimizin özümüzlə müsəlman hesab etməyə tam haqqımız var".

Mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırıldıqdan sonra Komitə sədri Mübariz Qurbanlı təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmiş, gənclərin maarifləndirilməsinə xidmət edən belə tədbirlərin davamlı şəkildə keçirilməsinə diqqətə çatdırmışdır.

→ 23 Dekabr – Bələdiyyə seçkiləri günüdür

Bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşü

MAIL AĞAXANOV

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatı partiyanın bələdiyyə üzvlüyə namizədlərinin 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçicilərlə görüşünü təşkil edib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilat sədrinin müavini – Füzuli İsmayılov və İlqar Mahmudov, habelə rayon sakinləri və bələdiyyə seçkilərində namizədləri partiya tərəfindən irəli sürülmüş namizədlər iştirak ediblər.

və gənclər üstünlük təşkil edir.

Bildirilib ki, son illər ölkədə gedən sürətli inkişaf nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi məhz Azərbaycanın üzərinə düşür. Ötən 11 il ərzində respublikamız təkcə Qafqazda deyil, regionda, o cümlədən Avropada mühüm söz sahibinə çevrilib. Ölkədəki iqtisadi inkişaf fonunda Binəqədə aparılan abadlıq-quruculuq işlərinin müavinləri – Füzuli İsmayılov və İlqar Mahmudov, habelə rayon sakinləri və bələdiyyə seçkilərində namizədləri partiya tərəfindən irəli sürülmüş namizədlər iştirak ediblər.

Mehman İsmayılov, Sitarə Cabbarlı, Kubra Əliyərli, Salman Umudov, Şaiq Vəliyev, Zaur Quliyev özləri haqqında məlumat verərək partiyanın namizədi kimi bələdiyyə seçkilərində iştirak etdiklərindən qürur duyduqlarını, seçkilərin ədalətli, demokratik və sağlam rəqabət mühitində keçəcəyinə inandıqlarını bildirdilər. Namizədlər rayonda son illər sürətli inkişafın mövcudluğunu, bələdiyyələrin bu seçkilərdən sonra daha səmərəli fəaliyyət göstərəcəklərini ümidvar olduqlarını, cəmiyyət həyatında böyük rol oynayan bələdiyyə seçkilərində YAP-ın irəli sürdüyü namizədlərə



Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov Azərbaycanda bələdiyyələrin tarixinin qısa olmasına baxmayaraq, bu institutun ötən müddətdə mühüm formalaşma dövrü keçdiyini, əhalinin problemlərinin həllində böyük rol oynadığını diqqətə çatdırıb. Binəqədi rayon bələdiyyəsi üzrə 17 üzv yerinə MSK-da ümumilikdə 63 namizədin namizədlərinin qeydə alındığını deyəən rayon təşkilatının sədri əlavə edib ki, bələdiyyə üzvlüyünə yerlərin hamısına YAP tərəfindən namizədlər irəli sürülüb. Partiyanın namizədləri arasında qadınlar

problemlərinin əksər hissəsi öz həllini tapıb. O, bu istiqamətdə rayon rəhbərliyi tərəfindən kompleks işlərin görüldüyünü diqqətə çatdırıb: "Azərbaycanda həyata keçirilən bütün islahatlar əhalinin sosial-rifah halının yaxşılaşdırılması məqsədinə yönəldilib. Bu prosədə böyük rol oynadıq. Biz bələdiyyələrin qeydə alındığını deyəən rayon təşkilatının sədri əlavə edib ki, bələdiyyə üzvlüyünə yerlərin hamısına YAP tərəfindən namizədlər irəli sürülüb. Partiyanın namizədləri arasında qadınlar

yüksək etimad göstəriləcəyinə əminliklərini vurğulayıblar.

Tədbirdə çıxış edən sədr müavini F.İsmayılovda 1993-cü ilin martında yaradılan YAP Binəqədi rayon təşkilatının ötən müddətdə bir sıra uğurlara imza atdığı qeyd edib, indiyədək keçirilən bütün seçkilərdə partiyanın qalib gəldiyini vurğulayıb. Növbəti bələdiyyə seçkilərində də partiya namizədlərinin qələbə qazanacağına əminliyini bildirən natiq partiyaçılara uğurlar arzulayıb, seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçkilərə hazırlıq prosesi başa çatmaq üzrədir

M.ORUCOV

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə cəmi bir neçə gün qalır. Artıq Bakı şəhərində və bölgələrdə bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bələdiyyə üzvlüyünə namizədlər yerlərdə seçiciləri ilə görüşür, görüşlərləri işlərdə barədə məlumatlar verirlər.

8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasından (DSK) verilən məlumata görə, dairə üzrə 38 seçki məntəqəsi formalaşdırılıb. Seçki qanunvericiliyinin tələblərinə əsasən, səsvərmə gününə azı 5 gün qalmış daha bir seçki məntəqəsinin yaradılması nəzərdə tutulub.

Xatırladaq ki, seçicilərin rahat, maneəsiz şəkildə seçki məntəqələrinə gələrək səsvərmələri təmin etmək məqsədilə hələ ötən ilin prezident seçkiləri ərəfəsində seçki dairəsi üzrə 16, 17, 18, 25 və 36 saylı seçki məntəqələrinin ünvanları də

yişdirilib, habelə məntəqələrdə seçki komissiyalarının tərkibi tam formalaşdırılıb. 31 seçki məntəqəsinin isə dislokasiyasında dəyişikliklər edilib.

DSK-dan bildirilib ki, hazırda seçki dairəsi üzrə 45 min 553 seçici qeydiyyatdadır. Onların 47 faizini kişilər, 53 faizini qadınlar təşkil edir. Seçicilərin 38 faizi gənclərdən (18-35 yaş), 1,3 faizi isə 80-100 yaşlı insanlardan ibarətdir. Ən yaşlı seçicinin 112 yaşı var (6 saylı seçki məntəqəsi). İlk dəfə səs verəcək seçicilərin sayı isə 299 nəfərdir.

Məlumatda o da bildirilib ki, DSK-da 62 namizəd qeydə alınıb. Onlardan 17-si Yeni Azərbaycan Partiyasının namizədləridir. Ərazi üzrə fəaliyyət göstərən məntəqə seçki komissiyalarının yerləşdikləri inzibati binaların seçki gününədək tam hazır vəziyyətə gətirilməsi üçün işlər yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrini zəruri avadanlıq və əşya-

larla (səsvərmə kabinetləri, qutular, seyf, ultrabənövşəyi lampalar və s.) təchiz edib. Binəqədi Rayon İcra Hakimiyyəti bütün seçki məntəqələrinə seçici siyahılarının asılması üçün müasir standartlara cavab verən lövhələr verib.

DSK ərazisində bələdiyyə üzvlüyünə namizədlərin təbliğat və təşviqatı üçün lazımı şərait yaradılıb. Seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri yerləşdirilib. 10 saylı seçki məntəqəsində isə "web kameralar"ın quraşdırılması nəzərdə tutulub. Həmin kameralar vasitəsilə seçki günü prosesin geddiyini dünyanın istənilən nöqtəsindən izləmək mümkün olacaq. Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq, dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin peşə hazırlığının artırılması, onların seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə treninqlər keçirilib.

Binəqədili gənclər "Bakutel-2014" sərgisində...

ESMİRA

Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası, gənclər arasında sənayenin inkişaf perspektivləri ilə bağlı maarifləndirmə işinin təşkili məqsədilə "Bakutel-2014" XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyada "Müasir iqtisad məktəbi" layihəsinin iştirakçıları və YAP



Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak etmişlər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 23 ölkəsindən 250 şirkət iştirak etmişdir. Onların arasında aparıcı İKT şirkətləri, Azər-

baycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri olmuşdur. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, IT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilmişdir.

"Bakı Ekspo Mərkəzi"ndə təşkil olunmuş sərgiyə baxış gənclərdə böyük təəssürat yaratmışdır.

BƏLƏDİYYƏ SEÇKİLƏRİ – 2014

RİFAH VƏ QURUCULUQ NAMİNƏ

YENİ AZƏRBAYCAN PARTİYASININ SEÇKİ PROQRAMI

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişi, vətəndaş cəmiyyəti təsisatlarının təkmilləşdirilməsi yerli özünüidarə orqanlarının fəaliyyətinin genişlənməsi

nə əlverişli şərait yaratmışdır. 2009-2014-cü illər ərzində bələdiyyələr öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasında əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Bələ

diyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyası haqlı olaraq qazandığı uğurları ilə fəxr edir.

Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə inamla və aydın programla gedir. İnanırıq ki, seçicilərin partiyamıza

olan inam və dəstəyi programımızın həyata keçirilməsinə və deməli, əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsi üçün ən layiqlilərin yerli özünüidarə orqanlarına seçilməsinə həmişəki kimi ən etibarlı təminat olacaqdır.

2009-2014

BİZ NƏLƏR ETDİK:

- 5231,3 km uzunluğunda yeni avtomobil yolları salınıb və ya əsaslı təmir edilib;
- 270 körpü və tunel tikilib və ya əsaslı təmir edilib;
- 2900 km-dən çox su, 1100 km-dən çox kanalizasiya xətti çəkilib, 70-dən çox su anbarı tikilib;
- 322 min əhali olan 172 kənddə mobil sətəmləyici qurğu quraşdırılıb;
- 27000 km-dən çox qaz xətti çəkilib istifadəyə verilib;
- 1,2 mln. pm-dən çox kollektor-drenaj şəbəkəsi, 1,6 mln. pm-dən çox suvarma kanalları tikilib və ya bərpa edilib;
- 10 elektrik stansiyası tikilib istifadəyə verilib;
- 10,5 min hektardan çox əkin sahəsinin suvarılması üçün 400-dən çox subartezian quyusu qazılıb;
- 304 səhiyyə müəssisəsi, 903 məktəb, 147 uşaq bağçası tikilib və ya əsaslı təmir edilib;
- 19 Olimpiya İdman Kompleksi inşa edilib.

2014-2019

BİZ NƏLƏRİ ETMƏK İSTƏYİRİK:

Sosial-iqtisadi inkişaf sahəsində

- bələdiyyə ərazilərində kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək;
- əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə ənənəvi istehsal sahələrinin canlandırılması layihələrini hazırlamaq;
- yerli sənətkarlığın və tarixi sənət növlərinin yenidən inkişaf etdirilməsini həvəsləndirmək;
- xidmət sferasının genişləndirilməsinə əlavə imkanlar axtarıb tapmaq;
- kənd təsərrüfatı məhsullarının istehlaqa çatdırılmasına hərtərəfli dəstək vermək;
- turizmin inkişafının həvəsləndirilməsi üçün əlverişli şərait yaratmaq;
- əhalinin həyatının keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq.

Əhaliyə xidmətin yaxşılaşdırılması sahəsində

- əhaliyə xidmətin müasir standartlarının yaradılmasına nail olmaq;

- ərazilərin abadlaşdırılması və yaşllaşdırılması işlərini genişləndirmək;
- “Təmiz şəhər”, “Təmiz küçə” layihələrinin keçirilməsini təşkil etmək;
- ekoloji tarazlığın təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirmək.

Müasirləşmə və infrastruktur sahəsində

- yolların və körpülərin təmiri sahəsində işləri davam etdirmək;
- əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına nail olmaq;
- şəhər və şəhərtipli qəsəbələrin kanalizasiya xətlərinin çəkilməsini başa çatdırmaq;
- kəndlərin qazlaşdırılması proqramlarının tamamlanmasına nail olmaq;
- bələdiyyələrin imkanları daxilində sakinlərin mənzil təminatına dəstək vermək;
- bütün yaşayış məntəqələrində internet və müasir informasiya texnologiyalarının istifadəsinin ölçətlərinə nail olmaq.

Yeni iş yerlərinin yaradılmasında bələdiyyələrin iştirakını artırmaq;

Rifah və sosial faydalılıq sahəsində

- əhalinin rifahının yaxşılaşdırılmasına yerli imkanları genişləndirmək;
- bələdiyyələrin iştirakını artırmaq;
- bələdiyyələrin səmərəli və əhatəli sosial və humanitar yardım mexanizmini yaratmaq;
- təhsilin şəraitinin və keyfiyyətinin yaxşılaşdırılmasına bələdiyyələrin töhfələrini artırmağa çalışmaq;
- əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılmasında bələdiyyələrin rolunu gücləndirmək;
- bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunmasına diqqət artırmaq;
- diyarşünaslıq muzeylərinin və muzey komplekslərinin yaradılması işini davam etdirmək;
- uşaqların və gənclərin sağlam böyüməsi məqsədilə bələdiyyə idman

mərkəzlərinin tikintisi sahəsində işləri daha da genişləndirmək.

Yerli özünüidarənin inkişafı sahəsində

- vətəndaş cəmiyyətinin qurulmasında bələdiyyələrin imkanlarından daha geniş istifadə edilməsinə çalışmaq;
- yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaq;
- bələdiyyələrin daimi komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək;
- bələdiyyələrin əhaliyə daha keyfiyyətli xidmət təklif etmək potensialını yüksəltmək;
- bələdiyyələrin səlahiyyətlərinin və fəaliyyətinin səmərəliliyinin balanslaşdırılmasına nail olmaq;
- bələdiyyə büdcələrinin gəlir hissəsinin artırılması və səfəfləşmənin təmin edilməsi mexanizmini təkmilləşdirmək.

YAP BİNƏQƏDİ RAYON TƏŞKİLATININ NAMİZƏDLƏRİ

Sahib Səfər oğlu Nağdəliyev

Biləcəri bələdiyyəsinə namizəd

1955-ci ildə Gəncə şəhərində anadan olub. 1972-ci ildə Bakıdakı 20 saylı orta məktəbi, 1981-ci ildə Azərbaycan Polixətti İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Çilingər şagirdliyindən Avtomobil Nəqliyyat Müəssisəsində di-

rektor vəzifəsinə qədər yüksəlib. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib. 2005-ci ildən növbəti seçkilərdə Biləcəri bələdiyyəsində sədr müavini vəzifəsində çalışıb. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.



Ailəlidir, 2 övladı var.

Sabir Hüseyn oğlu Həsənov

Binəqədi bələdiyyəsinə namizəd

1954-cü ildə Bakıda anadan olub. Orta məktəbi 1971-ci ildə bitirib. Hərbi xidmətinə başa vurandan sonra – 1975-ci ildə Moskva Avtomexanika İnstitutuna daxil olub, 1980-ci ildə bu təhsil ocağını bitirib. Yenidən orduya çağırılaraq 2 il zabit kimi xidmət edib. 1982-ci ildən Moskva maşınqayırma zavodunda əmək fəaliyyətinə başlayıb və ustalıqdan direktor vəzifəsinədək yüksəlib. Daha sonra “Texnologiya” EİB-də yüksək vəzifələrdə çalışıb.

1990-cı ildə Bakı Radioquruluş İstehsalat Birliyində direktor vəzifəsinə təyin olunub. 1994-cü ildə yeni yaradılan Azərbaycan Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə (indiki Müdafiə Sənayesi Nazirliyi) sədr müavini təyin olunub. 1996-2000-ci illərdə “Azərinternasional”



ASC-də baş direktor vəzifəsində çalışıb.

2008-ci ildə Rəsulzadə Bələdiyyəsində şöbə müdiri işləyib. 2009-2013-cü illərdə xüsusi dəvət üzrə Moskva Sənaye və Ticarət Palatasında sektor müdiri işləyib.

2013-cü ilin may ayında 2014-cü ilin oktyabrından 8 saylı Binəqədi I seçki dairəsində DSK-nın katibi vəzifəsində çalışıb.

Ailəlidir, bir övladı var.

İlham Məmməd oğlu Xəlilov

Biləcəri bələdiyyəsinə namizəd

1958-ci il yanvar ayının 6-da Şəmkir rayonunun Dələrcəyir kəndində anadan olub. 1975-ci ildə orta məktəbi, 1986-cı ildə Rostov Dnepr Yolu İnstitutunu bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1981-ci ildə əmək fəaliyyətinə Biləcəri enerji sahəsində elektromontyor kimi başlayıb. 1982-ci ildə Biləcəri qəsəbə sovetinə üzv seçilib.

1982-1992-ci illərdə Biləcəri qəsəbə sovetinin sədri vəzifəsində işləyib. 1994-cü ildən 2000-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində Biləcəri bələdiyyəsinə üzv seçilib.



2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmin ildən bu ilin oktyabr ayınadək Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləyib. 2006-cı ildən 2012-ci ilə qədər Qəsəbə bələdiyyələri Milli Assosiasiyasının sədri vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.

Mehman Səadət oğlu İbrahimov

Binəqədi bələdiyyəsinə namizəd

1958-ci il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Orta məktəbi Nurs kəndində başa vurduqdan sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub və 1979-cu ildə bu ali təhsil müəssisəsini bitirib. 1982-ci ildə hərbi xidmətdən tərxis olunub və Şahbuz Tarix-diyarşünaslıq muzeyinin direktoru kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Şahbuz Rayon Xalq Deputatları Soveti İcra-

riyyə Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1996-cı ildən rayonda Əhaliyə məişət xidməti istehsalat idarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Aukşon Mərkəzinin Naxçıvan zona bölməsinin rəisi, 2002-ci ildən isə “Binəqədi istehsalat texnologiyası” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri, həmin ilin dekabrından həmin cəmiyyətin Direktorlar (müşahidəçilər) Şurasının sədridir. 2010-cu ildən MSK-nın



8 nömrəli dairəsinin 12 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvüdür.

Tarixçi kimi Azərbaycan qalaları barədə bir sıra elmi məqalələrin müəllifidir. Ailəlidir, iki övladı var.

İradə Əfsər qızı Mustafayeva

Binəqədi bələdiyyəsinə namizəd

1959-cu ildə Füzuli rayonunda anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Respublika mətbuatında tez-tez ictimai-siyasi məsələlərlə çıxış edir. 1976-cı ildə Horadiz şəhər orta məktəbində əmək fəaliyyətinə başlayıb.

1989-cu ildən Bakı şəhərinin Binəqədi rayonundakı Ə.Sıxlinski adına 135 nömrəli tam orta məktəbdə çalışır. 1992-ci ildən məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimidir. 2001-2006-cı illərdə Rayon Təhsil İdarəsinin şura üzvü olub. 2001-ci ildən YAP-ın üzvüdür. 1993-cu ildən 2006-cı ilə qədər 9 saylı Bi-



nəqədi 2-ci Seçki Dairəsinin 21 saylı məntəqəsində katib, 2007-ci ildən 2010-cu ilə qədər Dairə Seçki Komissiyasında katib işləyib.

Səmərəli işinə görə dəfələrlə təhsil şöbəsinin Fəxri fərmanına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Salman Fazil oğlu Umudov

Biləcəri bələdiyyəsinə namizəd

1975-ci ildə Tovuz rayonunun Aşağı Ayblı kəndində anadan olub. Kənd orta məktəbini bitirdəndən sonra 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) daxil olub. Həmin institutu 1997-ci ildə bakalavr, 1999-cü ildə isə magistr dərəcəsi ilə bitirib. Tələbəlik dövründə yüksək ictimai fəallığı ilə seçilib.

1996-cı ildən 2004-cü ilə qədər Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında sədrin 1-ci müavini olub. 1997-ci ildə Avropa Şurası Gənclər Direktorluğunun “Gənc Lider” kursunu bitirib və diploma layiq görüldü. 2004-cü ildən “Gənc sahibkarlar klubu” İctimai Birliyinin sədridir.

1995-96-cı illərdə “Addım” qəzetində şöbə müdiri, 1998-1999-cü illərdə Demokratik Seçki Mərkəzində şöbə müdiri, 1999-2000-ci



illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Nəzarət-təftiş komissiyasının sədri olub. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Milli Məclis üzvünün köməkçisi vəzifəsində çalışıb. 2013-2014-cü illərdə “İlk inşaat” şirkətində kadrlar şöbəsinin müdiri işləyib, hazırda “Umudlu” MMC-nin direktorudur.

2007-2008-ci illərdə Azərbaycan Milli Ordusunda zabit kimi qulluq edib. Ailəlidir, iki övladı var.

Hümbət Rəsul oğlu Hüseynov

Rəsulzadə bələdiyyəsinə namizəd

1963-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Ardanış kəndində ziyalı ailəsində anadan olub. 1981-ci ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini, 1999-cu illərdə Moskva Dövlət Sosial Universitetin hüquq fakültəsini bitirib. Eyni zamanda, 1991-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin dissertantı olub. Texnika elmləri namizədidir. 1986-1991-ci illərdə Q.Musabəyov adına Maşınqayırma zavodunda mühəndis -texnoloq, büro rəisi,

1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsində mütəxəssis və hüquqşünas vəzifələrində çalışıb. 2004-cü ildə 2-ci çağırış bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. 2006-cı ildən 2010-cu ilədək bələdiyyənin sədr müvini, sədr əvəzi və sədri vəzifələrində işləyib. 2009-cu ildə 3-cü çağırış bələdiyyə seçkilərində yenidən M.Ə.Rəsulzadə bə-



lədiyyəsinə üzv seçilib və həmin bələdiyyənin sədri vəzifəsində çalışıb. 2012-ci ildən Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədridir. Həmin ildən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanı təmsil edir.

BƏLƏDİYYƏ SEÇKİLƏRİ – 2014

RİFAH VƏ QURUCULUQ NAMİNƏ

YAP BİNƏQƏDİ RAYON
TƏŞKİLATININ NAMİZƏDLƏRİ

Nazir Hüseyn oğlu İsgəndərov

Biləcəri bələdiyyəsinə namizəd

1953-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1970-ci ildə orta məktəbi bitirib. Bakı Plan-Uçot Texnikumunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini bitirib. İxtisasca iqtisadçı və hüquqşünasdır.



xidməti müşaviridir.

1973-75-ci illərdə hərbi xidmətdə olub. Zəngilan rayonu XDSK-nın yol şöbəsində baş mühəssib, Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin fəhlə-təchizatçı şöbəsində müxtəlif vəzifələrdə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi orqanlarında müfəttiş, şöbə rəisi, Dövlət Vergi Müfəttişliyinin Binəqədi rayon şöbəsinin rəisi, Dövlət Vergi Müfəttişliyinin Bakı şəhəri üzrə rəis müavini vəzifələrində işləyib. 1-ci dərəcəli böyük dövlət vergi

2004-cü ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2004 və 2009-cu illərdə keçirilən bələdiyyə seçkilərində Biləcəri bələdiyyəsinə üzv seçilib. 2005-ci ilin yanvar ayında Biləcəri bələdiyyəsində sədr müavini, 2010-cu ilin fevral ayında bu ilin oktyabr ayına qədər bələdiyyənin icraçı katibi vəzifəsində işləyib. Ailəlidir, 2 övladı var.

Çingiz İmran oğlu Abasəliyev

Binəqədi bələdiyyəsinə namizəd

1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2001-ci ildə 150 saylı orta məktəbi bitirib. 2001-ci ildə Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən keçirilən imtahanların nəticələrinə görə yüksək balla Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsinə daxil olub və 2006-cı ildə menecment ixtisası üzrə həmin ali ocağını bitirib.



Təhsilini başa vurduqdan sonra 2006-2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində olan Daxili Qoşunların "N" saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra "Azərlektromaş" Elm-İstehsalat Birliyinin nəzdində olan "Mini motor" zavodunda baş ekspert, "Digital Service" MMC-də müştə-

rilərə xidmət üzrə mütəxəssis vəzifələrində çalışıb. 2009-cu ildən bu günə kimi "UNİBANK" Kommersiya Bankında Biznesin İnkişafı Departamentinin Satış kanallarının inkişafı şöbəsində mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis işləyib və hazırda həmin bankda şöbə müdürüdür. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Evlidir, bir övladı var.

Elnarə Viktorovna Rüstəmov

Rəsulzadə bələdiyyəsinə namizəd

1969-cu ildə anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən bu vaxtdək Xətai rayonundakı 55 saylı orta məktəbdə müəllim işləyir. 2009-cu il bələdiyyə seçkilərində YAP tərəfindən M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. Ailəlidir, 2 övladı var.



Ramin Fariz oğlu Məmmədov

Binəqədi bələdiyyəsinə namizəd

1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Şəhər 35 nömrəli orta məktəbini, Sumqayıt Politeknik Texnikumunu bitirib. Hazırda Rostov Dövlət Universitetində təhsil alır. Rəsulzadə bələdiyyəsinə iqtisadçı işləyib. Ailəlidir, 2 övladı var.



YAP-ın namizədləri sırasında gənclər və qadınlar üstünlük təşkil edir

MƏLƏHƏT İBRAHİMƏ

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında partiyanın bələdiyyə üzvlüyünə namizədləri irəli sürülmüş qadın üzvləri ilə görüş keçirilib. Tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mələhət İbrahimqızı, millət vəkili Leyla Abdullayeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın Qadınlar Şurasının sədri Aytac Əliyeva, bələdiyyə seçkilərində iştirak edən YAP-ın qadın namizədləri və müxtəlif ərazi ilk partiya təşkilatlarından olan partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan R.Göyüşov YAP-ın bütün seçkilərə məhz xalqın dəstəyini qazanma biləcək namizədlərə getdiyini deyib. O bildirib ki, əsas məqsəd bələdiyyə seçkilərində partiyanın böyük qələbə qazanması, yerli özünüidarəetmə orqanlarında yüksək təmsilçiliyinin təmin olunmasıdır. R.Göyüşov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Bölgələrdə həyata keçirilən abadlıq-quruculuq işləri, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişik-

liklərə səbəb olub. Təşkilat sədri bələdiyyə seçkilərində YAP-ın qələbəsinin təşkilatın parlament seçkilərində də qələbə qazanmasına zəmin yaradacağını diqqətə çatdırıb.

Millət vəkili Mələhət İbrahimqızı qarşından gələn bələdiyyə seçkilərində namizədləri YAP tərəfindən irəli sürülən bütün şəxsləri təbrik edib və partiyanın bu seçkilərdə zəfər qazanacağına inandığını vurğulayıb. Bildirilib ki, bu qələbəni təmin edən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət, respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdir: "İdarəetmə sistemində dinamizm və müasirlik çalarları gətirmiş dövlət başçısı hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkən verən qlobal layihələrin reallaşdırılması yollarında səfərbər edir". Millət vəkili bu baxımdan regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulayıb. Bildirib ki, regionların inkişafına ciddi diqqət yetirilməsi nəticəsində bölgələrin siması dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcılıqla həllini tapır, sahibkarlıq inkişaf edir.



M.İbrahimqızı vurğulayıb ki, Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır. Bu institutun formalaşdırılması ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması baxımından əhəmiyyətli addımlardan biridir. Bildirilib ki, YAP-ın bələdiyyə üzvlüyünə namizədləri sırasında gənclərin və qadınların üstünlük təşkil etməsi ölkədə həyata keçirilən gender bərabərliyi və gənclər siyasətinin müsbət göstəricisidir.

Tədbirdə çıxış edən millət vəkili Leyla Abdullayeva YAP-ın alternativsiz siyasi qüvvə olduğunu, Azərbaycanın siyasi

arenasında öncül yer tutduğunu bildirib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq-quruculuq proseslərindən danışıq natiq bu məqsədlə müxtəlif dövlət proqramlarının qəbul edildiyini, dövlət büdcəsinin ilbəl artıdığını, qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayıb. O, əsas ümummilli lider Heydər Əliyev tərəfindən siyasətin bu gün uğurla davam etdirildiyini, ölkəmizin Avropanın yüz il keçdiyi inkişaf yolunu on il qət etdiyini vurğulayıb.

L.Abdullayeva ölkənin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın mədəniyyətimiz üçün gördüyü işləri, Ley-

la xanım Əliyevanın həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyasının Azərbaycan qadınları üçün nümunə olduğunu deyib. Millət vəkili bələdiyyə seçkilərində YAP Binəqədi rayon təşkilatının bütün namizədlərinə uğurlar diləyib.

"Burdan min atlı keçdi"

1882-ci ildən Qərbi Azərbaycanın İrəvan şəhərində yaradılan İrəvan Dövlət Azərbaycan Dram Teatrı son 20 ildə öz fəaliyyətini qanqlıq şəraitində davam etdirməsinə baxmayaraq, yüksək bədii keyfiyyətə malik tamaşaları ilə daim teatrsevərlərin diqqət mərkəzindədir. Son illərdə repertuarını daha çox vətənpərvərlik ruhunda yazılmış əsərlərlə zənginləşdirən teatr bu günlərdə sə-nəsevərləri daha bir uğurlu tamaşası ilə sevindirdi.



Dekabrın əvvəlində Akademik Milli Dram Teatrda İrəvan teatrının hazırladığı "Burdan min atlı keçdi" adlı iki hissəli xronoloji dramın premyerası oldu. Dövlət sifarişli ilə hazırlanmış tamaşa hələ İrəvandanı fəaliyyət dövründə uzun illər teatr rəhbərlik etmiş tanınmış ziyalı-sair-dramaturq Hidayətətin eyniadlı əsəri əsasında səhnələşdirilmişdir.

Əməkdar artist, rejissor Firuddin Məmmədovun quruluş verdiyi tamaşada baş qəhrəman – Heydər Əliyev rollunu əməkdar mədəniyyət işçisi İftixar Piriyyəv ifa etmişdir. Suslov-Nazir Rüstəmov, Liqacov-xalq artisti Məzahir Süleymanov, Anton Koçinyan-Məhərrəm Musayev, Ermənistan mədəniyyət naziri-Əjdər Zeynalov, Ədib-Namiq Hacıyev, Kamran Bağirov-Əmrulla Nuriyyəv, Şaxmazaşyan-əməkdar artist Vaqif Kərimov və digər aktyorlar

tamaşada çıxış etmişlər. Müəllif əsərdə Qərbi Azərbaycanın yaşaymış soydaşlarımızın tarix boyu erməni millətçilərinə qarşı qəhrəmancasına apardıqları mübarizəsini, ulu öndər Heydər Əliyevin zamanında ermənilərin torpaqlarımıza qarşı qaldırılan iddialarını cəsarətlə dəf etməsini, eləcə də Qarabağ tilsiminə düşən yolda barışmaz mövqeyimizi və mübarizəmizi ustalıqla qələmə ala bilmişdir. Müəllif bütün yaradıcılığı

boyu onun əsərlərində aparıcı rol oynayan vətənpərvərlik hissələri ilə seçilən əsərlərdə olduğu kimi, bu əsərdə də torpaq, Vətən təəssübkeşliyini, xalqımızın qəhrəmanlıq mübarizəsini parlaq şəkildə göstərə bilmişdir. Tamaşada hədisələr 1968-ci ildən bu günümüzdə qədərki bir dövrü əhatə edir. Əsərdə maraqlı cəhətlərdən biri də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən ömrünün sonuna qədər torpaqlarımıza işğalçılıq nəzəri ilə baxanlara

qarşı kəskin mövqeyi bütün incəliyi ilə nümayiş olunur. Ulu öndərin Ermənistanın birinci katibi Anton Kaçinyanla telefon danışıqları, Qaxzadə və Dilicanda görüşləri, sonrakı illərdə Qarabağ uğrunda Kaçinyanın gizli danışıqları, Suslovla olan dialoq səhnəsində onu müdrikcasına ifşa etməsi, Liqacovla görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı və ən nəhayət, finalda ərazi bütövlüyümüzün qorunması naminə xalqımıza verdiyi tövsiyələr müəllifin yüksək vətəndaşlıq mövqeyindən xəbər verir.

Ulu öndər Heydər Əliyev obrazını çox böyük ustalıqla yaratmış teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyyəv ümummilli liderin səs tembrini, danışıq gənclərin hərtərəfli inkişafı üçün müxtəlif qanun və proqramlar qəbul olunaraq uğurla icra edilir.

Rafiq SALMANOV

Məktəblilər inşa müsabiqəsində

ESMİRA

Bu günlərdə 246 №li məktəb-liseyde Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun birgə təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanın özü qədər əbədi Heydər Əliyev" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ideyalarının

yeniyetmə və gənclər arasında təbliği, yaradıcı gənclərə dövlət qayğısının artırılması və istedadlı şagirdlərin aşkar edilməsi olmuşdur.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov qeyd etmişdir ki, respublikamızda dövlət-gənclər siyasətinin formalaşdırılması ulu öndərin adı ilə bağlıdır: "Əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni



və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkən vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsində,

onların sağlamlığının qorunmasına da xüsusi qayğı ilə yanaşırlar. Müasir Azərbaycanda bütün sahələrdə üzrə qazanılan nailiyyətlərdə gənclərin xüsusi payı var. Dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyar məhz gənclərlə bağlıdır. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün müxtəlif qanun və proqramlar qəbul olunaraq uğurla icra edilir.

E.Orucov çıxışının sonunda bildirmişdir ki, gənclərimiz onlar üçün yaradılmış şəraitdən maksimum faydalanmalıdırlar. Sonra iştirakçılar müsabiqənin şərtləri ilə tanış olmuşlar.

Sahibkarlar ölkə iqtisadiyyatında önəmli rola malikdirlər

Binəqədi rayonunda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait mövcuddur

ESMİRA ORUCOVA

Respublikamızda sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin icrası Binəqədi rayonunda da xüsusi diqqət mərkəzindədir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı rayon iqtisadiyyatının və sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlb ediciliyinin artırılması, habelə əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə 20 sentyabr 2012-ci il tarixdə "2012-2014-cü illərdə Binəqədi rayonunun sosial-iqtisadi inkişafı üzrə Tədbirlər Planı"ni təsdiq etmişdir. Tədbirlər Planı çərçivəsində "Binəqədi sahibkarları" İctimai Birliyi yaradılmışdır.

Birliyin sədri Yusif Ağayev qəzetimizə verdiyi müsahibəsində Binəqədi rayonunda sahibkarlıq fəaliyyətinin inkişaf perspektivlərindən, habelə təşkilatın gördüyü işlərdən, qarşıdakı planlarından söz açmışdır.

– Əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların, özəlləşdirmə siyasətinin başlıca məqsədi bazar iqtisadiyyatına keçidin şərtlərindən olan özəl bölmənin yaradılması, sahibkarlığın formalaşdırılması ilə yeni iş yerlərinin açılması idi. Bu siyasəti daha geniş və əhatəli şəkildə davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın liberalaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində güclü siyasi iradə nümayiş etdirir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrin inkişafını şərtləndirən mühüm infrastruktur layihələri həyata keçirilir, regionların enerji, qaz, içməli su ilə təchizatı istiqamətində tədbirlər görülür. Dövlət proqramları çərçivəsində özəl sektora dövlət dəstəyi artırılır, ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması məqsədilə yeni istehsal sahələri yaradılır, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin edilir. Bölgələrdə və iri yaşayış yerlərində sahibkarlığın inkişafına bütövlükdə ölkə iqtisadiyyatının yüksəlişi kimi böyük önəm verən Prezident İlham Əliyev qeyd etmişdir ki, irihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın güclənməsi üçün başlıca amildir.

Sırr deyildir ki, hər bir ölkənin inkişafı, ilk növbədə, sahibkarlığın inkişafından keçir. Sahibkarlığın inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına şərait yaradır. Son illər bu istiqamətdə mühüm addımlar atılmış, bölgələrin tərəqqisini şərtləndirən mühüm infrastruktur layihələri həyata keçirilmiş, enerji, qaz, içməli su ilə təchizat əsaslı şəkildə yaxşılaşdırılmışdır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər sahibkarlar üçün daha əlverişli mühitin və imkanların yaradılmasına xidmət edir. Görülən bütün bu işlər xalqımızın xoş güzəranı üçündür. Hesab edirəm ki, sahibkarlar bu şəraitdən maksimum yararlanmalıdırlar.

Dövlət başçısının bilavasitə tapşırığı ilə ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Binəqədi rayonunda da davam etdirilir. Binəqədi Rayon İcra Hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə rayonumuzda müxtəlif layihələr uğurla həyata keçirilir.

– *Rəhbərlik etdiyiniz təşkilat rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində hansı tədbirləri həyata keçirir?*

– Binəqədi rayonu möhtərəm Prezident İlham Əliyevin dəstəyi ilə son illər sürətlə inkişaf edir. Rayonda yuli təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı, kanalizasiya və sosial infrastruktur sahələrində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmişdir. Nəticədə rayonumuz abadlaşmış, burada tikinti işləri daha geniş vüsət

lazımdır. Hesab edirəm ki, "Binəqədi sahibkarları" İctimai Birliyinin yaradılması rayonda sahibkarlığın inkişafı üçün çox əlverişli imkanlar yaradıb. Sahibkarlığın inkişafına dəstək vermək, bu sahədə problemlərin müəyyən edilməsinə və həllinə yardım etmək, sahibkarlar arasında əlaqələrin qurulmasını təşkil etmək təşkilatımızın başlıca vəzifələridir.

Qurum, eyni zamanda, Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurularaq koordinasiya edilməsi; rayonda işgüzar mühitin yaxşılaşması və sahibkarlığın inkişafına kömək göstərilməsi; məşğulluğun artırılması; bu sahədə dövlət orqanlarına təkliflərin verilməsi; yaranmış problemlərin həlli üçün müvafiq dövlət orqanlarına müraciət edilməsi; yerli və xarici sahibkarlıq subyektləri ilə qarşılıqlı faydalı biznes münasibətlərinin yaradılmasına dəstək verilməsindən ibarət olmuşdur. Birliyin əsas vəzifələrindən biri də rayon ərazisində sahibkarlığın inkişafına dəstək vermək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək

xidmətlər aiddir. Gələcəkdə sayt vasitəsilə onlayn satış yolu ilə sahibkarların istehlakçı bazasının genişləndirilməsi də planlaşdırılır. Saytda, həmçinin, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin elektron kataloqu yaradılıb. Burada fəaliyyət istiqamətləri üzrə qruplaşdırılan ictimai-iaşə, ticarət və xidmət obyektləri barədə məlumatlar yerləşdirilir. Kataloqda Birliyin üzvləri haqqında daha geniş məlumatlar əksini tapır. Sahibkarlıq subyekti quruma üzv olduğu andan ona məxsus bölmə yaradılır və həmin bölmədə üzvün öz istəyinə uyğun hazırladığı məlumat yerləşdirilir.

– *Rayonda fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində daha hansı tədbirlər həyata keçirilir?*

– Rayon ərazisində sahibkarlığın inkişafı sahəsində ümumi vəziyyəti öyrənmək üçün araşdırmalar aparılır, monitorinqlər keçirilir. Öldə olunan məlumatlar əsasında təhlili hesabatlar hazırlanaraq əlaqədar dövlət orqanlarına və beynəlxalq təşkilatla-



almış, yeni müəssisələr və iş yerləri açılmışdır.

Binəqədidə sahibkarlıq fəaliyyəti üçün hazırda əlverişli şərait mövcuddur. Dövlətin güzəştli kreditləri hesabına son illər rayonda yeni texnologiyaların tətbiqinə əsaslanan müəssisələr yaradılmış, mövcud müəssisələr yenidən qurulmuşdur. Rayonda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bundan başqa, "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda silsilə tədbirlər təşkil olunur.

Qeyd edim ki, "Sənaye ili" çərçivəsində iyun ayında Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Binəqədi Rayon İcra Hakimiyyəti, "Binəqədi sahibkarları" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində fəaliyyət göstərən müəssisə, zavod və fabriklərin istehsal etdiyi müxtəlif təyinatlı məhsulların sərəhsiz təşkil olunmuşdur.

– *"Binəqədi sahibkarları" İctimai Birliyinin əsas fəaliyyət istiqamətləri barəsində nə deyə bilərsiniz?*

Hazırda respublikamızın hər bir guşəsində sahibkarlara yetərinə diqqət və qayğı göstərilir. Fəqət, unutmamaq olmaz ki, hər bir məsələdə insanın özünün də bacarığı

üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq etməkdir. Birliyin qarşısına qoyduğu digər vəzifələr rayon ərazisində fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulmasını təşkil etmək; sahibkarlığın inkişafı məqsədilə müvafiq dövlət qurumlarına təkliflər vermək; sahibkarlığın inkişafı sahəsində vəziyyəti öyrənmək üçün araşdırmalar aparmaq; monitorinqlər keçirmək; əldə olunan məlumatlar əsasında təhlili məlumatlar hazırlayaraq əlaqədar dövlət orqanlarına və beynəlxalq təşkilatlara çatdırmaq; maarifləndirmə məqsədilə seminarlar təşkil etməkdir.

Qarşıya qoyulan digər vəzifə yerli sahibkarların beynəlxalq işgüzar əlaqələrinin genişləndirilməsinə kömək etmək, rayonda fəaliyyət göstərən müəssisələrin məhsul və xidmətlərinin nümayişinə dəstək verilməsini təşkil etməkdir.

Nəzərinizə çatdırım ki, "Binəqədi sahibkarları" İctimai Birliyinin "www.sahibkarlar.az" saytı bu ildən fəaliyyətə başlayıb. Saytın xidmətlərinə iqtisadiyyatda baş verən yeniliklər, sərgilər, tenderlər, müsabiqələr barədə məlumatların ötürülməsi, reklam, biznes tərəfdaşlarının axtarılması və digər

ra çatdırılır. Maarifləndirmə məqsədilə mütəmadi olaraq, seminarlar, konfranslar, görüşlər və digər tədbirlər təşkil olunur. Dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq daha da genişləndirilir.

Yerli sahibkarların beynəlxalq işgüzar əlaqələrinin genişləndirilməsinə kömək göstərilməsi də bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. Bundan başqa, sahibkarlar beynəlxalq aləmdə və ölkədə baş verən biznes yenilikləri barədə xəbərdar edilir. Sahibkarların fəaliyyəti ilə bağlı problemlərin həllində sözlər birləşdirilir, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin məhsul və xidmətlərinin nümayiş etdirilməsinə geniş imkanlar yaradılır, yeni innovativ biznes layihələrinin işlənilməsinə və reallaşdırılmasında sahibkarlara dəstək verilir.

Birliyin yaxın gələcəkdə əsas strateji hədəfi Binəqədi rayonunda sahibkarlar üçün Biznes Məsləhət Mərkəzinin yaradılmasıdır. Bu mərkəz vasitəsilə sahibkarlara biznes məsləhətləri, hüquqi xidmətlər, maarifləndirici tədbirlər, müxtəlif biznes layihələrinin hazırlanması və s. istiqamətlərdə hərtərəfli köməkliklər göstəriləcək.

→ **hüquq məsləhətxanası**

Şəhərsalma və tikinti qanunvericiliyinin əsas istiqamətləri

Son illər ölkəmizin hər yerində tikinti-quraşdırma işləri həyata keçirilir. Bunun da nəticəsində şəhər və kəndlərimizdə, qəsəbələrımızdə müxtəlif təyinatlı sənaye obyektləri, yaşayış binaları tikilib istifadəyə verilib.

Göz oxşayan hər bir tikili böyük zəhmət hesabına başa gəldiyindən, görülən işlər müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Xatırladaq ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən müvafiq qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Təəssüflə qeyd etməliyik ki, bir çox hallarda vətəndaşlarımız adı hüquqlarını belə bilmirlər. Bu sahədə insanların maarifləndirilməsi olduqca vacibdir.

Şəhərsalma məqsədilə abadlaşdırma tədbirləri

Abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlamlıq, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayın və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fəsadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Abadlaşdırma tədbirləri əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslərlə müzakirə edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxslərə lazımı məsləhətlər verir. Dövlət və ya bələdiyyə abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxsləri həvəsləndirə bilər. Mülkiyyətçilər və digər maraqlı şəxslər, habelə onların müvəkkil etdiyi şəxslər müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müvafiq ərazinin abadlaşdırılmasına ehtiyacın qiymətləndirilməsi və ya həyata keçirilməsi ilə bağlı zəruri faktlar barədə məlumat vermək öhdəliyi daşıyırlar.

Abadlaşdırma üçün hazırlıq işləri

Abadlaşdırma üçün hazırlıq işləri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən görülür. Hazırlıq işlərinə aşağıdakılar daxildir:

- hazırlıq xarakterli tədqiqatların aparılması;
- abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi;
- abadlaşdırma tədbirlərinin müəyyənləşdirilməsi;
- abadlaşdırma tədbirlərinin həcmi və müddətinin müəyyən edilməsi;
- nəzərdə tutulan abadlaşdırmanın müzakirəsi;
- abadlaşdırma planı.

Abadlaşdırılmalı ərazi müəyyənləşdirilməzdən əvvəl hazırlıq işləri qismində nizamasalma və tikinti ilə bağlı ayrı-ayrı tədbirlər həyata keçirilir. Abadlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün hər hansı ərazi müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazi bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan abadlaşdırma tədbirlərinin mümkün qədər daha səmərəli yerinə yetirilməsi baxımından müəyyən edilməlidir. Abadlaşdırılmalı ərazi hüdudlarında abadlaşdırma tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq sahələri müəyyən edilir.

Abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir. Qərarla həmçinin abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsini əsaslandırmaq hesabata hazırlanmalıdır.

Abadlaşdırma barədə qərarın təsdiq və elan edilməsi

Abadlaşdırma barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir. Abadlaşdırma tədbirlərinin proqnozlaşdırılma bilən müddətdə həyata keçirilməsinin mümkün olmayacağını güman etməyə əsas verən halların mövcud olduğu hallarda abadlaşdırma barədə qərarın təsdiqindən imtina olunmalıdır. Bu barədə qərar təsdiq edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən elan olunmalıdır.

Abadlaşdırma tədbirlərinin yerinə yetirilməsinin nəticələri barədə hesabat bu tədbirlər başa çatdıqdan sonra 1 ay müddətində abadlaşdırma barədə qərar qəbul etmiş orqanın rəsmi internet saytında dərc edilir.

Tikinti fəaliyyəti

Qanunvericiliyə müvafiq olaraq barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri istisna olmaqla sifarişçi tikinti obyektinə üzrə layihəçini və podratçını müəyyənləşdirir. Həmçinin nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq kadr potensialının olduğu və maddi-texniki bazasının imkan verdiyi hallarda sifarişçi layihəçinin və (və ya) podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürə bilər. Dövlət vasitələri hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçinin funksiyaları müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə dövlət orqanlarına və ya müəssisələrinə həvalə edilir.

Sifarişçi

– müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfii təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqatı təmin edir;

– tikinti layihəsinin şəhərsalma və tikintiyyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir.

Məktəblilər voleybol yarışlarında...

ESMİRA

Bu günlərdə 100 №li tam orta məktəbdə Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının voleybol idman növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Qızlar arasında təşkil olunan yarışda hər birində 12 nəfər olmaqla 27 məktəb komandası iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda 300-ə yaxın tam orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdır. 267 №li məktəb-liseyin komandası və 248 №li tam orta məktəbin komandası, müvafiq olaraq, 2-3-cü yerlərə layiq görülmüşlər. Mükafatlandırılma mərasimində iştirak edən



rayon gənclər və idman idarəsinin əməkdaşı Rəfiq Nəsirov yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkinməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkilində kütləvi bədən tərbiyəsi və idmanın, o cümlədən voleybolun böyük əhəmiyyəti olduğunu bildirmişdir. Daha sonra fərqlənən ko-

mandalar kubok, diplom və medallarla mükafatlandırılmışlar.

Dekabrın 3-də isə voleybol üzrə oğlanlar arasında rayon birinciliyinə start verilib. Yarışda 32 orta ümumtəhsil müəssisəsinin komandaları qalib adı uğrunda mübarizə aparırlar. Qeyd edək ki, hər bir komandanın tərkibində 12 oyunçu var.

→ iqtisadiyyat

Rusiya bir neçə qatar marşrutlarını ləğv edib

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti dekabrın 14-dən MDB-nin dörd ölkəsinə – Azərbaycan, Ukrayna, Qazaxıstan və Tacikistana qatarların hərəkətini dayandıracaq.

Rusiya kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, bu qərarı “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Federal Sərnışındaşma Şirkəti” qəbul edib. Dəmir yol xəttinin dayandırılması

barədə qərar azı bir il qüvvədə olacaq. Qərar həmin marşrutlar ilə daşımalar gəlir gətirmədiyi üçün qəbul edilib. Ləğv gələrsə, həmin istiqamətlərdə qatarların hərəkəti bərpa oluna bilər.

Qeyd edək ki, “Rusiya Dəmir Yolları” ASC Bakı-Moskva, Rostov-Bakı və Tümen-Bakı sərnışın reysləri üzrə qatarların hərəkətini dekabrın 14-dən etibarən dayandırır.

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 2,79 dollar ucuzlaşaraq 63,05 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 2,88 dol-

lar azalaraq 66,19 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketing və iqtisadi əməliyyatlar idarəsindən AzərTAC-a verilən məlumata görə, “AzərLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 2,33 dollar ucuzlaşaraq 67,65 dollar təşkil edib.

Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgi-konfransında

Qəterin paytaxtı Doha şəhərində Beynəlxalq Telekomunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014” sərgi-konfransı öz işinə başlayıb. Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlikdən bildirilib ki, açılış mərasimində Qəterin Baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekomunikasiya İttifaqının baş katibi Hamadun Ture və başqaları çıxış ediblər.

ELAN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2014-cü il tarixli 226 sayılı sərəncamı ilə RİH yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.

Bununla əlaqədar olaraq, 13 noyabr 2014-cü il tarixdən etibarən 20 iş günü müddətində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 11 dekabr 2014-cü il tarixində başa çatacaqdır.

Seçki ilə əlaqədar Binəqədi RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



→ mədəniyyət

İntiqam Soltan: İçərişəhərin müxtəlif guşələrində meydan tamaşaları göstəriləcək

Xalqımızın milli bayramı olan və UNESCO-nun təşəbbüsü ilə bütün dünyada qeyd olunan Novruz bayramı ərəfəsində şəhərimizdə Beynəlxalq meydan tamaşaları festivalı keçiriləcək.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bildirib ki, martın 20-də keçirilməsi nəzərdə tutulan festivalla bağlı artıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruyucu İdarəsi ilə razılaşma əldə olunub. Onun

sözlərinə görə, bayram münasibətilə İçərişəhərin müxtəlif yerlərində xarici ölkələrdən gəlmiş ayrı-ayrı teatrların ifasında tamaşalar təqdim olunacaq. Şəhərimizin əhəli və qonaqlarına xoş əhval-ruhiyyə bəxş etmək üçün hər gün 10 tamaşanın nümayişi nəzərdə tutulur.

Festival günlərində balaca tamaşaçılar da nəzərə alınacaq və onlara da əyləncə, musiqili dolu səhnə əsərləri təqdim olunacaq.

“Ulu Çinar” jurnalı işıq üzü gördü

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yeni “Ulu Çinar” türk xalqları ədəbiyyatı jurnalının ilk nömrəsi çap olunub. Yeni nəşr türkiyəli nakam şair Kaan İncənin şeirləri ilə açılır. Lirik duyğulara köklənən şairin şeirlərində ölüm, həyatdan, insanların hiss və həyəcanlarından bəhs olunur.

Jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın bu il 100 illik

yubileyi qeyd olunan məşhur türk şairi Fazil Hüsni Dağlarca haqqında “Təntənə və tənhəlik” mövzusunda yazısı yer alıb. Müəllif həmin yazısında böyük şairin poeziyasında əks olunan dünyəvi, bəşəri duyğularından geniş bəhs edib.

Nəşrin “Müasir Azərbaycan ədəbiyyatı Türkiyə türkcəsində” bölməsində Sona Vəliyevanın şeirləri Oktay Hacımusalının tərcüməsində oxuculara təqdim olunub.

Nizami Gəncəvi irsi Pakistanda

Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılışı olub. Tədbirdə Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığında söhbət açaraq bildirib ki, rəhbərlik etdiyi Fond Nizami Gəncəvinin əsərlərinin urdu dilinə tərcümə olunması haqqında qərar qəbul edib.

Azərbaycan-Pakistan Gəncələr Forumunun prezidenti, “Kitab səfiri” Məhəmməd Asif, Sülh Və Demokratiya İnstitutunun direktoru Farhat Nur çıxışlarında Nizami Gəncəvinin humanist şair olduğunu bildirib, onun əsərlərində ümumbəşəri, ictimai-siyasi, sosial və mədəni-əxlaqi idealların öz bədi əksini tapdığını söyləyiblər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dahi şair Nizami Gəncəvinin adını daşıyan otağın yaradılması ilə bağlı qərara görə Pakistan Hökumətinə və Milli Kitab Fonduna minnətdarlığını bildirib.

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə”nin müəllifi kimi daxil olduğunu deyən diplomat bildirib ki, dahi Azərbaycan şai-

ri dünya ədəbiyyatına verdiyi töhfələrlə yanaşı, həm də böyük vətənpərvər şair kimi tanınıb, öz əsərlərində haqq-ədaləti müdafiə edib.

Pakistan Nazirlər Kabinetinin əlaqələndirmə naziri Babar Yaqub Fateh Məhəmməd Nizami Gəncəvinin yaradıcılığında humanizm ideyaları haqqında söhbət açıb. Bildirilib ki, Nizami Gəncəvi filosof-şair kimi Şərq xalqları ədəbiyyatlarının inkişafına böyük təsir göstərmiş, beləliklə də dünya mədəniyyəti xəzinəsinə daxil olub. Pakistan ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışıq nazir deyib ki, Nizami Gəncəvi otağının açılışı mədəniyyət sahəsində əməkdaşlığın inkişafına təkan verəcək.

Sonra Nizami Gəncəvi otağı ilə tanışlıq olub. Səfirliyin dəstəyi ilə təmir edilən otaqda şairin portreti, ingilis və Azərbaycan dillərində çap olunan kitabları qoyulub. Burada Azərbaycanın böyük şairləri Məhəmməd Füzuli, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir və başqa şair və yazıçılarımızın portretləri, həmçinin Azərbaycanın zəngin mədəniyyətini əks etdirən çoxsaylı eksponatlar da var.


→ xarici xəbərlər

Qüdsdə terrorçu ABŞ vətəndaşı yaxalanıb

İsrail polisi Qüdsdə İslamə aid müqəddəs yerlərdə terror aktları planlaşdıran ABŞ vətəndaşını həbs edib. 30 yaşlı Adam Livviks həmçinin İsraildə qeyri-qanuni qalmaqda və qanunsuz silah daşıdığına ittiham olunur.

Bildirilib ki, sözügedən şəxs Fələstində qalma müddəti bitdikdən sonra qanunsuz olaraq İsrail ərazisinə keçib və orada 1 il 6 ay müddətində qeyri-qanuni şəkildə yaşayıb. Bu müddət ərzində o, özünü israililərə ABŞ hər-

bi donanmasının döyüşçüsü kimi təqdim edib. İstintaq zamanı Adam İsraildə qaldığı müddətdə həmçinin fırıldaqçılıqla məşğul olduğunu etiraf edib. Bundan əlavə, polis Adamın yaşadığı evdə axtarışlar apararkən ordudan oğurlanmış silah-sursat aşkarlayıb. Dindirilmə zamanı müttəhim ona qarşı sürülən ittihamları qəbul edib. İstintaq Federal Təhqiqatlar Bürosu ilə birlikdə aparılıb və onun gedişatı barədə ABŞ-in müvafiq orqanlarına məlumat verilib.

Finlandiyada iğtişaşlar baş verib

“Euronews”-un məlumatına görə, Finlandiyada müstəqillik günü münasibəti ilə keçirilən ənənəvi yürüşlər kütləvi iğtişaşlarla nəticələnib. Aksiya zamanı etirazçılar siniflərin mübarizəsinə və sərbəst qənaət tədbirləri siyasətinə

son qoyulmasını tələb ediblər. 200-ə yaxın aksiyaçı polis avtomobili və mağazaların şüşələrini sındırıb. Helsinki polisi 23 nəfəri həbs edib. İlkin hesablamalara görə, nümayişin vurduğu ziyan 100 min avro ilə ölçülür.

→ maraqlı

Sibir maralçılarının şahmata marağı nədən qaynaqlanır?

Alimlər yeddi il sürən tədqiqatlardan sonra Sibir – Altay, Evenk, Çukotka, Taymir maralçıları arasında şahmatın populyarlığının və oyunçuların yüksək məharətinin səbəblərini izah ediblər.

TASS agentliyi Rusiya Elmlər Akademiyasının I Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) Sibirin etnoqrafiyası şöbəsinin müdiri

Vladimir Davidovun sözlərini yayıb: “Şahmat Sibirə iki yolla – Monqolustandan keçərək şahmatın vətəni Hindistandan və rus səyyahları ilə gəlib və köçəri maldarlıq ilə məşğul olan Sibir xalqları arasında ən maraqlı əyləncəyə çevrilib”.

Tədqiqatlar zamanı məlum olub ki, V.Davidovun qarşılaşdığı bütün maralçılar şahmat oynayırlar.

Sağlam gələcək - Bizimlə gələcək!

Sağlamlığınızın güvənli əllərdə

- Allqologiya
- Anesteziologiya
- Revmatologiya
- Angiologiya
- Dermatologiya
- Endokrinologiya
- Fizioterapiya və Reabilitasiya
- Ginekologiya
- Kardiologiya
- Nevrologiya
- Oftalmologiya
- Otorinolaringologiya
- Pediatriya
- Plastik-Estetik
- Rekonstruktiv cərrahiyyə
- Psixiatriya və psixologiya
- Gastroenterologiya
- Radiologiya
- Revmatologiya
- Siqaret buraxma, Stress və yuxusuzluqla mübarizə mərkəzi
- Tibbi Laboratoriya
- Terapiya
- Travmatologiya-Ortopediya
- Təcili Tibbi Yardım 7/24
- Urologiya
- Ümumi cərrahiyyə

Ünvan: Bakı səhəri, Atarık prospekti 307B
 TƏL: (+994 12) 436 14 96 (+994 12) 436 51 51
 Məb: (+994 50) 766 78 88 (+994 50) 225 78 88
 Sığorta: (+994 12) 436 48 41 (+994 70) 667 77 25
 Web: www.guvenlink.com E-mail: info@guvenlink.com
www.facebook.com/HBBank

(012) 959
TƏCİLİ YARDIM